

# ƏN QIYMƏTLİ XƏZİNƏ



Allah hər insana müəyyən bir şeylər bəxş etmişdir. Buna baxmayaraq yenə də hər kəsin umduğu bir sıra şeylər vardır. Bu umacaqlar əksəriyyətinizin xeyallarını təşkil edir. Məsələn, uşaqların kompüter, bir oyuncaq xeyallarını bəzəyərkən, böyükdən sonra şəxsi evinin və maşınının olmasını istəyirsiniz. Bunun kimi reallaşmasını istədiyiniz bir çox istək ola bilər. **Bir anlıq düşünün! Həyatdan nələr istəyirsiniz? Bəs yaxşı, arzularınız həyata**

## keçməyə kədərlənərsinizmi?

Hər istəyimizin reallaşması əlbəttə ki, qeyri-mümkündür. Bu həyatı idarə edən, hər şeyi yoxdan var edən Rəbbimizdir. Hər şey Onun gücü ilə olur. Buna görə də həyata keçməyən arzular qarşısında kədərlənmək doğru olmaz. Bir də ki, halından razı olmayan kədərlənən insan Rəbbinə qarşı nankorluq etmiş olar. *Nə üçün?* İndi bir az düşünün! Rəbbimiz bu həyatda bizə nələr vermiş? Göy üzünə ulduzları, ayı və günəşi yerləşdirmiş. Hər birinə ayrı-ayrı mühüm vəzifələr vermiş. *“Görəsən bu gün günəş çıxmısa nə olar?”* deyərək düşünmədən yeni günə başlayırıq. Günəş bir az dünyaya yaxınlaşsa yanib kül olarıq, eyni şəkildə bir az uzaqlaşsa donarıq. Hər şeyi bir nizam-intizam içində yaradan Rəbbimiz bizə də saysız nemətlər bəxş edib. Havanı, suyu, torpağı, bir sözlə hər şeyi bizim üçün yaradıb. Su olmasaydı nə olardı, bir anlıq düşünün! Sonra bu bədənimizi, bədən üzvlərimizi, əlimizi, ayağımızı...

Bizi insan olaraq yaradan Odur! O, bizə ağıl nemətini verərək bizi digər canlılardan üstün tutmuşdur. Sahib olduqlarımızı saymaqla qurtara bilmərik. Müsəlman olaraq doğulmağımız, atamızın və anamızın olmağı, sonra müsəlman bir ölkədə yaşamağımız, bütün bunların hər biri bizə bəxş edilən qiymətli bir xəzinədir. Bu qədər neməti görmədən, əlindəkilərin qiymətini bilməyib kədərlənmək Rəbbimizə qarşı nankorluq deyil, bəs nədir? Bu, eyni zamanda şükür etməyi də bilməməkdir. Bir stəkan su verən insana belə təşəkkür edərkən, bizə saysız nemətini bəxş edən Rəbbimizə şükür etməmək olar?

Təşəkkür qarşımızdakına qarşı razılıq ifadəsidir. Şükür də hər hansı nemət səbəbi ilə həmin neməti verənə qarşı sözlərlə və ya hərəkətlərlə göstərilən hörmət və minnətdarlıqdır. Bunu *“Allahım, verdiyin nemətlərə şükürlər olsun!”* deyərək söz ilə ifadə edə bilərik. Ancaq dediyimiz sözü hərəkətlərimizlə də göstərməliyik. *Necə?* Təbii ki, Rəbbimizin verdiyi nemətlərin fərqlində olaraq! Həyatını kor, kar, dilsiz və şikəst olaraq yaşamaq məcburiyyətində qalan insanlar var. Biz də onlar kimi ola bilərdik, elə deyilmi? Ona görə də sahib olduğumuz hər şey çox dəyərli bir xəzinədir. İnsan xəzinəsini itirməmək üçün diqqət göstərir. Deməli, biz də sahib olduğlarımızı Rəbbimizdən verilən bir əmanət kimi görməliyik. Sağlamlığımızın, aqlımızın qiymətini bilib, onları ən gözəl şəkildə istifadə etməliyik.

Şükür etməyi bilin insan hər halında Rəbbindən razı olar. Ancaq şükür etməyi bilməyən daim daha artıq istəyər, halından razı olmaz. Saləbəni eşitmişiniz, zəngin olmaq üçün Peyğəmbərimizdən dua etməyi istəyən bir insandır. Bu istəyinə cavab olaraq Peyğəmbərimiz (s.a.s):

**“ Şükürünü edə biləcəyiniz az mal, şükürünü edə bilməyəcəyiniz çox maldan xeyirlidir”**

-buyurdu. Saləbə isə bu sözdən sonra istəyindən əl çəksə də, bir müddət sonra içindəki tamah yenidən alovlandı. Peyğəmbərimiz (s.a.s) yanına gələrək: *“ Əgər məni zəngin edərsən, Allaha and*

*içirəm ki, fağır-füqəranı qoruyub hər haqq sahibinə haqqını verəcəyəm.*” -dedi. Bunun müqabilində Peyğəmbərimiz (s.a.s) dua etdi və Allah da Saləbəyə çoxlu var-dövlət verdi. Ancaq bu zənginlik Saləbəni çox dəyişdirdi. O zamana qədər məsciddən heç çıxmayan Saləbə camaatla namaza gəlmədi. Bir müddətdən sonra zəkətını belə vermədi. Bunu görən Peyğəmbərimiz (s.a.s): “**Saləbəyə heyif oldu!**” -buyurdu.

Bax budur şükür etməməyin və nemətlərin əsl sahibi olan Allahı unutmağın həzin əqibəti!